

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Azərbaycan Dövlət İqtisad Universiteti

Bank işi kafedrası

**Beynəlxalq valyuta və kredit münasibətləri
fənninin**

PROQRAMI

BAKALAVR

**Beynəlxalq valyuta və kredit münasibətləri ixtisası üzrə təhsil
alan ali məktəb tələbələri üçün**

Bakı 2012

**T rtib ed n Az rba yan D vl t  qtisad Universitetinin Bank iŐi kafedrasının
professoru iqtisad elml ri doktoru Sadıqov E.M.**

Redaktor: “Bank iŐi” kafedrasının m diri professor i.e.d.M mm dov Z. F.

Mövzu 1. Dünya təsərrüfat əlaqələrinin qloballaşdığı şəraitdə beynəlxalq valyuta kredit münasibətləri.

Dünya təsərrüfatının. Müasir inkişaf meylləri. Valyuta inteqrasiyasının mahiyyəti və əsas inkişaf istiqamətləri. Azərbaycanın dünya təsərrüfat əlaqələrində yeri. Dünya təsərrüfat əlaqələrinin formaları. Dünya iqtisadiyyatının inkişafında beynəlxalq valyuta kredit münasibətlərinin yeri.

Mövzu 2. Beynəlxalq valyuta münasibətləri və dünya valyuta sistemi. Valyuta məzənnəsi valyuta sisteminin əsası kimi.

Valyuta münasibətləri və valyuta sistemi. Valyuta məzənnəsi valyuta sisteminin əsası kimi. Valyutaların alıcılıq qabiliyyəti. Poritet məzənnəsi və real məzənnə. Valyuta məzənnəsinin əsas tənzimləmə istiqamətləri. Milli dünya və beynəlxalq valyuta sistemlərinin xüsusiyyətləri. Beynəlxalq valyuta likvitliyi. Qızılın beynəlxalq valyuta münasibətlərində rolu. Qızıl beynəlxalq ehtiyat aktivi kimi. Valyuta məzənnəsi iqtisadi kateqoriya kimi. Valyuta məzənnəsinin beynəlxalq iqtisadi əlaqələrə təsiri.

Mövzu 3. Dünya valyuta sisteminin müasir inkişaf problemləri.

Dünya valyuta sisteminin təkamülü. Ərazi valyuta birliklərinin yaradılmasının nəzəri əsasları. Avropa valyuta sisteminin formalaşması. Valyuta ittifaqları və iqtisadi birliklərin yaranması. Dünya valyuta sisteminin inkişafında avronun rolu. Avropa valyuta sistemi. Avropa Valyuta İttifaqının yaranması. Valyuta inteqrasiyası. Maastrix müqaviləsi. Avropa valyuta sisteminin problemləri. Avronun dövrüəyə buraxılmasının mahiyyəti.

Mövzu 4. Beynəlxalq valyuta münasibətlərinin tənzimlənməsi.

Valyuta münasibətlərinin dövlət və bazar tənzimlənməsi. Valyuta tənzimlənməsinə global iqtisadiyyatın təsiri Valyutanın tənzim olınmasının mahiyyəti, əhəmiyyəti və onun inkişaf səviyyəsinə təsir edən amillər. Valyuta siyasəti. Valyuta məzənnələrinin tənzimlənməsi. Valyuta nəzarəti və müasir dünya təcrübəsində valyuta məhdudiyyətləri. Azərbaycanda valyuta nəzarəti və valyuta tənzimlənməsi. Dövlətlərarası və milli valyuta tənzimlənməsinin inkişafı.

Mövzu 5. Dünya valyuta bazarı.

Dünya valyuta bazarının əsas funksiyaları. Dünya valyuta bazarının inkişaf meylləri. «Spot» valyuta alətlərinin təsnifatları. Müddətli valyuta bazarının xüsusiyyətləri və alətləri. Xarici valyutaların kotirofkası. Alıcı və satıcının məzənnəsi. Bankların valyuta əməliyyatlarında riskləri. Valyuta bazarında Forvart və Fiyuçers əməliyyatları. Valyuta bazarında opsiomlar. Valyuta arbitirajının xüsusiyyətləri.

Mövzu 6. Azərbaycanda valyuta bazarının xüsusiyyətləri.

Azərbaycanda valyuta bazarının yenidən qurulması mərhələləri. Azərbaycanda valyuta bazarının iştirakçıları və quruluşu. Bakı banklararası valyuta birjasının valyuta bazarında rolu. Azərbaycan Mərkəzi Bankının valyuta bazarının tənzimlənməsində rolu.

Mövzu 7. Valyuta bazarının təhlil metodları.

Valyuta bazarının fundamental təhlili amilləri və onun valyuta məzənnəsinə təsiri.

Texniki təhlilin mahiyyəti. Valyuta bazarında ənənəvi texniki təhlil metodları. Valyuta bazarında texniki təhlilin aparılması.

Mövzu 8. Beynəlxalq hesablaşmalar.

Beynəlxalq hesablaşmaların mahiyyəti. Beynəlxalq hesablaşmalarda bankların rolu. Kommersiya və maliyyə sənətləri. Xarici ticarət əlaqələrinin valyuta maliyyə şərtləri. Beynəlxalq hesablaşmaların formaları. Sənədli akreditivlik və onun növləri. İnkasso hesablaşma forması. Açıq hesab üzrə hesablaşma. Bank köçürməsi. Avans formasında hesablaşma. Beynəlxalq hesablaşmaların formalarının seçilməsinə təsir edən amillər. Ödənişlərdə təminat. Veksel, çeklər və plastik kartlarla hesablaşmalar. Valyuta klirinq üzrə hesablaşmalar. Çox tərəfli valyuta klirinqi. Müasir dövrdə elektron hesablaşma əməliyyatlarının aparılmasının mahiyyəti.

Mövzu 9. Beynəlxalq kredit münasibətləri.

Beynəlxalq kreditin iqtisadi məzmunu, onun rolu və mahiyyəti. Beynəlxalq bank kreditləşdirilməsi. Beynəlxalq kreditinin formaları və onların təsnifatı. Beynəlxalq kreditin valyuta maliyyə və ödəniş şərtləri. İqtisadiyyatın qlobalaşdığı şəraitdə beynəlxalq kredit münasibətlərinin dövlətlər arası bazar və dövlət tənzimlənməsi. Beynəlxalq kreditlərin inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrin beynəlxalq kreditləşməsinin xüsusiyyətləri və əsas formaları. Xarici borcların tənzimlənməsi metodları. Bank kreditinin formaları.

Mövzu 10. Xarici iqtisadi fəaliyyətin maliyyələşdirilməsi sferasında həyata keçirilən kredit xüsusiyyətli əməliyyatlar.

Lizinqin mahiyyəti. Faktoringin əhəmiyyəti. Forfetingin əsas xüsusiyyətləri.

Mövzu 11. Dünya borc kapitalları bazarı.

Dünya kredit bazarının mahiyyəti. Avro kreditlərin formaları. Dünya borc kapitalları bazarındakı əməliyyatların alətləri. Dünya borc kapitalları bazarının fəaliyyətinə nəzarətin xüsusiyyətləri. Beynəlxalq kreditlərin reytingləri. Azərbaycanın dünya borc kapitalları bazarında rolu.

Mövzu 12. Beynəlxalq bank sistemi.

Dünya bank sferasında müasir ənənələr və adətlər. Beynəlxalq bank sisteminin quruluşu. Bankların beynəlxalq əməliyyatları.

Mövzu 13. Avropa kapitallar bazarı.

Avropa bazarının quruluşu və mahiyyəti. Avropa kreditlərinin formaları. Avropa qiymətli kağızlar bazarı. Azərbaycanın avropa istiqrazlar bazarında rolu.

Mövzu 14. Beynəlxalq kredit sistemində Mərkəzi Banklar.

Bank fəaliyyətinin beynəlxalq sahədə rolu. Milli bankların beynəlxalq bazarlarda müxtəlif funksiyaları. Mərkəzi Bankın kommersiya fəaliyyəti. Avropa sistemində Mərkəzi Banklar. Bank fəaliyyətinin beynəlxalq standartları.

Mövzu 15. Beynəlxalq valyuta kredit təşkilatlarının fəaliyyəti.

Beynəlxalq kredit təşkilatlarının təsnifatı. Beynəlxalq valyuta fondunun nizamnamə fondu və onun kreditləşdirmə prinsipləri. Dünya maliyyə böhranı şəraitində beynəlxalq valyuta fondunun siyasəti. Dünya bankı və onun kreditləşdirmə prinsipləri. Avropa inkişaf və yenidənqurma bankının kredit investisiya siyasəti. Ərazi inkişaf banklarının əməliyyatları. Beynəlxalq hesablaşmalar bankının əməliyyatları. Azərbaycanın Beynəlxalq Bankının valyuta kredit təşkilatlarında rolu və yeri. Beynəlxalq valyuta kredit təşkilatlarının dünya təsərrüfatının qlobalaşdırılması şəraitində fəaliyyəti.

ƏDƏBİYYAT

1. E.M.Sadıqov, “Bank əməliyyatları” Dərs vəsaiti. Bakı, 2010
2. Буторина О.В. “Международные валюты: интеграция и конкуренция.” Москва, 2003
3. Былинjak С.А. “Формирующиеся финансовые рынки ” Москва, 2004
4. Кузнецов В.С. “Международный валютный фонд: новая роль в мирохозяйственных связях” Москва, 2004
5. Перар Ж. “Управление международными денежными потоками” Москва, 1998
6. Херрис Дж. Метвил “Международные финансы” Москва, 1996
7. Алексеева Д.Г., Пыхтин С.В., Сапожников Н.В., Фальковская Я.М. “Валютное право: учебное пособие” Москва, 2007

8. Суэтин А.А. “Международные валютно-финансовые отношения”
9. Трапезников В.А. “ Валютное регулирование в международном инвестиционном праве” Москва, 2004
10. Масюкова Т.Д. “Валюты, валютные отношения и валютные системы в современном мире: учебное пособие” Москва, 2007
11. Слепов В.А., Звонова Е.А. “Международный финансовый рынок” Москва, 2007
12. Журнал “Банковское дело” Москва ЦБ Россия
13. Журнал “Мировая экономика и международные отношения” Москва МИД Россия
14. Журнал “Экономист”, Баку